

ELEKTRİK DALMA NASOSLARININ DAYAQ HƏLQƏSİNDƏ İSTİFADƏ OLUNAN ÖRTÜK MATERIALININ XÜSUSİYYƏTLƏRİ

Abasova S.M., Hüseynova V.Ş.

Məlumdur ki, Azərbaycanın neft mədənlərində istifadə olunan elektrik dalma nasos qurğularının işləmə müddəti istismar şəraitində asılı olaraq 60-140 gün müddəti arasında dəyişir. Bu olduqca az müddətdir, belə ki, MEDN-nin orta statistik istismar müddəti 300-360 gündən az olmamalıdır. Qeyd etmək lazımdır ki, bu müddətdə 38-40% nasos qurğularının dayanması məhz ilk növbədə istiqamətləndirici aparatların sıradan çıxmazı səbəbindən baş verir.

Bunları nəzərə alaraq, istiqamətləndirici aparatların istismar müd-dətinin artırılması və ekoloji təhlükəsizlik baxımından bizim tərəfindən işçi səthin polimer örtüklə örtülməsi təklif olunmuş, onun qalınlığı və metal allığından kələ-kötürlülük dərəcəsi müəyyən edilmişdir.

Eboksid əsası polimer örtüklər özlərinin yüksək antifriksion, genişcəidli aqressiv mühitlərin təsirinə davamlılığı, dielektrik və digər xassələri ilə seçilərək, neft, maşınqayırma, kimya və başqa sahələrdə istifadə olunurlar. Bunu nəzərə alaraq tədqiqat işlərinin istiqaməti MEDN-nin istismar şəraitinə uyğun olan PÖM-ün alınması seçilmişdir. Tədqiqat obyekti qismində isə EDN-nin istiqamətləndirici aparatları qəbul olunmuşdur.

Laboratoriya şəraitində aparılmış tədqiqatlar nəticəsində kompozisiya materialının tərkibindəki komponentlərin optimal faiz miqdarı müəyyən edilmişdir: GOCT 10587-84 üzrə eboksid qatrani (ED-20) – 25; karboksilə edilmiş butadien-akrilonitril lateksi (BNK- 40/4) – 28; texniki karbon P-514 – 5; toluol -25; emulqator 3,0; su kondensatı – 14.

Cədvəl 1-də polimer kompozisiyanın fiziki-kimyəvi xüsusiyyətləri verilmişdir.

Kompozisiya materialının alınması aşağıdakı texnoloji reqlamentə uyğun aparılır. Eboksid qatrani (ED-20) əvvəlcə distilə olunmuş su, tolyol və emulqatorla birlikdə 10-15 dəqiqə müddətində intensiv qarışdırılır. Sonra alınmış tərkib 30-40 °C temperaturda qədər qızdırılır və bu arada texniki karbon və karboksilə edilmiş butadien-akrilonitril lateksi (BNK- 40/4) qarışdırılır.

Cədvəl 1


Kompozisiyanın fiziki- kimyəvi xüsusiyyətləri

| No | Adı | Göstəriciləri |
|----|------------------------|---------------|
| 1. | Xarici görünüş | Boz maye |
| 2. | Qalıq | 38-40 |
| 3. | pH | 8,5 |
| 4. | Səthi gərilmə , mH/m | 30-32 |
| 5. | Qatılıqlı B3-4, | 16-18 |
| 6. | Qatın möhkəmliyi , MPa | 9-10 |


Şəkil 1-də ilkin materiallar və onların əsasında alınmış PÖM-dən hazırlanmış öptüklərin struktur səthləri göstərilmişdir. Ölçmələr MİM-8 tipli optik mikroskopda aparılmışdır.

Şəkillərdən göründüyü kimi, ED-20 hazırlanmış örtük qatının strukturunu bu maddə üçün xarakterik olan globulyar növlüdüür. Kar-boksilə edilmiş butadien-akrilonitril lateksindən (BNK-40/4) hazırlanmış örtüklərdə ölçüləri 0,3-0,5 mkm olan boşluqlarla şəhələnmiş struktur müşahidə olunur. ED-20 və BNK- 40/4-dən fərqli olaraq, onların qarışığının əsasında yeni alınmış PÖM monodispers strukturludur. Bu isə öz növbəsində örtülən səthdə yüksək fiziki-mexaniki və kimyəvi xassələrin formalasdığını göstərir.

ED-20+BNK 40/4 tərkibli PÖM-dən hazırlanmış sınaq nümu-nələri geniş çeşidli mühitdə yoxlanılmışdır. PÖM-dən otaq temperaturu şəraitində 60-180 mkm qalınlıqda qoruyucu örtüklərdə baş verən fiziki və kimyəvi dəyişikliklər qiymətləndirilmiş və alınan nəticələr cədvəl 2-də göstərilmişdir.



Şək. 1. ED-20 (a), BNK 40/4 (b) və onların əsasında alınmış PÖM-dən (c) hazırlanmış öptüklərin struktur səthləri



Şək. 2. ED-20 (1), BNK 40/4 (2) və onların əsasında alınmış PÖM-dən (3) hazırlanmış öptüklərin İK-spektorları

Şəkil 2-də ED-20 (1), BNK 40/4 (2) və onların əsasında alınmış PÖM-dən (3) hazırlanmış öptüklərin İK-spektorlarının müqayisəsi göstərilmişdir. Bu məqsədlə hazırlanmış sınaq nü-

munələri $T=70^{\circ}\text{C}$ -də $\tau=30$ dəqiqə müddətində qabaqcadan qurulmuşdur. Şəkildən göründüyü kimi, spektor əyirləri baza materialları üçün spesifikdir.

Cədvəl 2

Qoruyucu örtüyün suya və kimyəvi təsirlərə davamlılığı

| Təcrübə sahəsi | Qalınlığı, % | | |
|-------------------------------|------------------|---------------|---------------|
| | 24 saatdan sonra | 1 aydan sonra | 3 aydan sonra |
| Su | 1,05 | 1,24 | 1,61 |
| Qaynar su | 2,21 | — | — |
| H_2SO_4 , 30% | 0,0 | 0,22 | 5,24 |
| H_2SO_4 , 50% | 0,0 | 0,71 | 6,12 |
| HCl, 10% | 2,33 | 2,41 | 2,42 |
| KOH, 40% | 0,0 | 0,0 | 0,83 |
| NaCl, 3% | 0,0 | 0,0 | 0,0 |
| Benzin | 0,0 | 0,0 | 0,0 |
| Neft + 20% su | 0,33 | 0,45 | 0,57 |
| Neft + 40% su | 0,53 | 0,71 | 0,88 |
| Neft + 60% su | 0,76 | 0,93 | 1,14 |
| Neft + 80% su | 0,95 | 1,31 | 1,87 |

Əyirlərin nəticə etibarı ilə müqayisəsindən müəyyən olunmuşdur ki, ED-20 və BNK-40/4-də udma zolaqlarının ~ 1820 və 1750 cm^{-1} qiymətləri anhidridlərin və karbon turşusu efirlərinin zolaqlarına uyğundur. Bu issə BHK-4/-4-nun karboksil qrupunun tərkibi digər komponent olan ED-20 olikametri eboksid qrupunun yüksək kimyəvi əlaqəsini göstərir.

Cədvəl 2-dən göründüyü kimi, qoruyucu örtük 3%-li NaCl və benzin təsirinə davamlıdır. Digər kimyəvi məhlulların, o cümlədən 10 %-li HCl, 30%-li H_2SO_4 və 40%-li H_2SO_4 turşularının, neft + su təsiri nəticəsində örtük materialı zaman etibarı ilə öz qalınlığını 0,22- 6,12 % arasında dəyişə bilər. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, hasil olunan neftin tərkibindəki su faktoru örtük materialının kimyəvi xassələrinin (şişmə

dərəcəsinin) dəyişməsinə səbəb olur. Neftin tərkibində su faktorunun əmələ gəlməsi nəticəsində örtük materiallarında şışmə prosesi aktivləşir.

EDN-nin layihələndirmə və hazırlanma proseslərində onun işçi carx və istiqamətləndirici aparat cütlüyünün, eləcə də, işçi carx və oymaç arasındakı araboşluğunun qiymətləndirilməsində bu faktor böyük önəm kəsb edir.

Ədəbiyyat

1. Махмудов С.А., Абузерли М.С. Монтаж, обслуживание и ремонт скважинных электронасосов. Справочник. М: Недра, 1995
2. Каплан Л.С. Технологии и безопасность в нефтедобыче, 2004 Уфа, УГНТУ, 2004, 476.
3. Технические требования 01-2007 на поставку электропогружного оборудования для добычи нефти. Сургут. 2007. 21с.
4. Габибов И.А., Гусейнова В.Ш. Оценка эксплуатационных свойств полимерного композиционного материала, предназначенного для изготовления уплотнительных манжет трехплунжерных нефтепромысловых насосов // Защита окружающей среды в нефтегазовом комплексе, 2012, №3, с. 32-36.
5. Гасанов Я.Г. Применение полимерных композиционных материалов для антакоррозионной защиты нефтепромыслового оборудования и сооружений / АЗИНМАШ-75 Научно техническая конференция “Создание нефтегазопромыслового оборудования и пути повышения его надежности”. Баку, 2005, с. 394-400.
6. Мустафаев С.М., Мамедов А.Г., Касымов С.А. Разработка и применения композиционного материала на основе фторопласта для уплотнительных колец // Баку: Азербайджансое нефтяное хозяйство, 1999, №7, с. 49-51.
7. Карагельский И.В., Михин Н.М. Узлы трения машин. М.: Машиностроение, 1984. 280с.